



# Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoydu

230 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-də Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZORTAC xəbor verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mükayilov dövlət başçısına görürən cəl işlər barədə məlumat verdi.

Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məsralı Yuxarı Şirvan suvarma kanalı başlangıcı Mingçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdas, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsləmli və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsinə suvarma və yaşayış məntəqələrini mösət suyu ilə tömən edir.

Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ilən artıq fasiləsiz istismar edilməsi, illik su itki-lorının koskin artması və qırğuların əzələyi vəziyyəti düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək degradasiya uğrayır. Bütün bunnar məvcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim aranın tolabatının ödənilməsindən gərginliyi daha da dorinləşdirmək ekoloji tarazlığın pozulmasına goturub çıxarıb.

Yuxarı Şirvan suvarma kanalının infrastrukturunu bərpası, habelə mövcud təsərrüfatların si tominatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha somoroli istifadə olunması, magistral kanalın subvərəxma qabiliyyətinin artırılması məqsədiylə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında sərəncam imzalayıb. Sərəncam əsasən, Yuxarı Şirvan suvarma kanalının yeni dayisdiriləri Şirvan suvarma kanalı adlandırılmalıdır.

Prezident İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoydu.



Əhəmiyyəti vardır. Çünkü Yuxarı Şirvan suvarma kanalı uzun illərdür fəaliyyət göstərir. Kanal torpaq məsralıdır və illər keçidkən kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkişələrə səbəb olub, su itkişələr kifayət qədər çoxdur. İtkilərə və su zərərlərinə görə ortaf torpaq sahələri soranlaşmış, əkin üçün yararsız vəziyyəti dəyişmişdir.

Yuxarı Şirvan kanalı 1958-ci ilde inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlanır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, mlnorluların suyu və layihənin faydalanaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrədən çox olacaq.

Əkin sahələrinə qoldukdə isə o da iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsinə əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılaç əkin sahələridir. Əger əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdi, in- di 10 rayonu əhatə edəcək. Hacıqabul gəlisi 10 idən çoxdur ki, tamamilə quşuyub. Kanal istifadəye veriləndən sonra gələcək 20 rayon üzrə yarlısanlılıq təqdim etməyə, yaşıyış məntəqələrinin mösət su tominatının yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Sonra dövlət başçısı tövirdə çıxış etdi.

## Prezident Ilham Əliyevin çıxışı

- Men bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında sərəncam imzalayıbm, bun gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətlər hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi

yihələr icra edilmişdir. Onların arasında, ilk növbədə Taxtakörpü-Ceyhan suvarma kanalı qeyd etməliyim. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyəti malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Simal, həm Qorb bölgələrində əkin üçün yarlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.

Şirvan kanalının əhəmiyyəti də gözündən olacaqdır. Bu, bizim on böyük - suyun əhəmiyyəti və əkin sahələrinin əhatəsindən görə on böyük layihəmiz olacaqdır. Əminən ki, yaxın gələcəkdə 10 rayon üzrə yarlısanlılıq təqdim etməyə, yaşıyış məntəqələrinin mösət su tominatının yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə dənəmənən göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas mösədi əlkəmzin sürəti təqib etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusi bölgələrdə yaşıyan insanların möşkulluğu üçün sərat yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələrin icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin təqib etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusi bölgələrdə yaşıyan insanların möşkulluğu üçün sərat yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələrin icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin təqib etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusi bölgələrdə yaşıyan insanların möşkulluğu üçün sərat yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələrin icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin təqib etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusi bölgələrdə yaşıyan insanların möşkulluğu üçün sərat yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələrin icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin təqib etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusi bölgələrdə yaşıyan insanların möşkulluğu üçün sərat yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələrin icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin təqib etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusi bölgələrdə yaşıyan insanların möşkulluğu üçün sərat yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələrin icra edilmiş

dir. Bizim dağlarımıza dəha az qar yağır. Çaylarımıza suyun soviyyəsi əvvəlki illerde aşağı düşürdü, boz həllərdə əsas çaylarımız quruyurdur. Xəzər dənizinin dayazlaşması gözümüzədir. Bunu hər kəs görə bilir. Belə olaraq hələdən ehtiyatlarından somoroli şəkildə istifadə etmək bizim başlıca vəziyyəmidir.

Men bir dəmək istəyirəm ki, Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Qazlaşdırmanın soviyyəsi 96 faizi çatıb. Elektrik enerjisi ilə tömən və yeni elektrik stansiyalarının yaradılması geniş vüsstələr və əhemmiliyi dərcədə iştirakçıya nail olmuşdur. Bütün əlkəmzin yeni, müasir yollarla şəhər olunur. Önə görə növbəti ilərdə həkumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəziyyəti əsaslı olaraq.

Artıq əhəmiyyətli program işlənişlərə hazırlıbm. Şirvan və Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxsus əkin sahələrinin suvarma suyu ilə tömən edən nəsos stansiyalarının fəaliyyətinin dəyandırılmasına və Pirsatçay su anbarının nasos stansiyalarının qidalanırılmasına imkan verəcək.

Bu layihə ilə biz su sahəyə yeni nefəs götəririk. Eyni zamanda Qarağab köyündən 346 milyon kubmetr su itkişinə qarşısının alınması, Hacıqabul gəlisi, ətraf orzuluların ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlıqlı əldə olunmasına, iri təsərrüfatlar məxs



## "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 7-ci bəndini rəhbər tutaraq **qərar alyr**:

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405 (Cild I) 13-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Mətni 1-ci hissə hesab edilsin, həmin hissədə "birleşdirilər, ayrılrak, yenidən təşkil edilərken" sözləri "yenidən təşkil edilər, (birleşdirilər, ayrılrak)" sözləri ilə əvəz edilsin və həmin hissəyə "xüsusiyyətlər," sözündən sonra "həbələ" "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılməsi və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq" sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 2-ci və 3-cü hissələr əlavə edilsin:  
"2. Təşkil və ya yenidən təşkil neticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahidəndən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi voziyət, tarixi və digər yerli xüsusiyyətlər nozora alınmaqla yol verilir.

3. Bu məddənin 2-ci hissəsində nəzərdə tutulan ev təsərrüfatlarının ucuṭu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.".

*İlaham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 5 aprel 2024-cü il

## "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılməsi və ləğv edilməsi haqqında"

### Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 7-ci bəndini rəhbər tutaraq **qərar alyr**:

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılməsi və ləğv edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 704 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. -ci məddenin mətni birinci hissə hesab edilsin və həmin maddənin 1-ci məttəni birinci hissə hesab edilsin və üçüncü hissələr əlavə edilsin:

"Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrak 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahidəndən az olan bələdiyyələrin yaradılmasına yaranan sosial-iqtisadi voziyət, tarixi və digər yerli xüsusiyyətlər nozora alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərar ilə digər bələdiyyələrlə birləşdirilir.

Birləşmə və ya ayrılmə noticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahidəndən az olan bələdiyyələrin yaradılmasına yaranan sosial-iqtisadi voziyət, tarixi və digər yerli xüsusiyyətlər nozora alınmaqla və həmin hissədən 1-ci məttəni birinci hissə hesab edilsin və üçüncü hissələr əlavə edilsin.

2. 2-ci maddə üzrə:

2.1. birincin hissənin birinci abzاسında "Bələdiyyələrin" sözü "Bu Qanunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan halda bələdiyyələrin" sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

"Bu Qanunun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilmesi aşağıdakı qaydada həyata keçirilir:

1) birləşmə hər bir bələdiyyə birləşmə ilə bağlı rəsədiyin baxımlaşdırmaq üçün Azərbaycan Respublikasının Milli Məclisindən təqdim edilsin;

2) Azərbaycan Respublikasının Milli Məclisi əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahidəndən az olan bələdiyyədə yaranan sosial-iqtisadi voziyət, tarixi və digər yerli xüsusiyyətlər nozora alınmaqla bəlin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilmesi ilə bağlı Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.

Bu məddənin ikinci hissəsində müəyyən olunmuş qaydada yaranan bələdiyyənin adı birləşdiriləyənlərin arasında əhalisinin sayı on çox olan bələdiyyənin adına uyğun müəyyən edilir."

3. -ci məddenin mətnində "maddəsinde" sözü "maddəsinin birinci hissəsində" sözləri ilə əvəz edilsin.

*İlaham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 5 aprel 2024-cü il

## Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 207

### QƏRAR

Bakı şəhəri, 15 aprel 2024-cü il

## "Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ile mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndində uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetin qərara alyr:

"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

"Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

№ 208

### QƏRAR

Bakı şəhəri, 15 aprel 2024-cü il

## "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin "Stepanakert şəhərində Pedaqoji İnstytutun yaradılması haqqında" 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və "Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstytutun müvəqqəti bağlanılması haqqında" 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekkinzinci abzasını rəhbər tutaraq, "Qarabağ Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasına təmən etmək məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetin qərara alyr:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-ci il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-ci il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Doktorantular (adyunkturalar) yaradılar" Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısi"nın "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə" bölməsinə aşağıdakı məzmunda 18-1-ci hissə oləvə edilsin:

21. **Qarabağ Universiteti**

3. "Stepanakert şəhərində Pedaqoji İnstytutun yaradılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 28 noyabr tarixli 377 nömrəli Qərarı ləğv edilsin.

4. "Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstytutun müvəqqəti bağlanılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 3 noyabr tarixli 393 nömrəli Qərarı ləğv edilsin.

*Əli ƏSƏDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

№ 209

### QƏRAR

Bakı şəhəri, 15 aprel 2024-cü il

## Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Əməyin Mühafizəsi Fonduñun Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekkinzinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetin qərara alyr:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1577 (Cild I) ilə təsdiq edilmiş "Dövlət Əməyin Mühafizəsi Fonduñun Əsasnaməsi"nin 2.7.7-ci yarıməbindən "Nazirlərin işçilərinin" sözləri "Nazirlək sistemində işçilərin" sözləri ilə əvəz edilsin.

*Əli ƏSƏDOV,  
Azərbaycan Respublikasının Baş naziri*

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu il 32-ci bəndlərinə rəhbər tutaraq, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Müəyyən edilsin ki:

1.1. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetini nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetin:

2.1. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının solahiyətlərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir;

2.2. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş barədə" Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 424 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.2-3.6-ci b













# REGIONLAR

20 il əvvəl Prezident İlham Əliyev elə bir regional inkişaf programlarına başlandı ki, bunların sayısında Azərbaycanın hər bögüsü, hər kəndi diqqət markazında oldu. Respublikanın regionlarının sosial-iqtisadi inkişafına yüksəldilən 4 dövlət programı - 2004-2008-ci, 2009-2013-ci, 2014-2018-ci və 2019-2023-ci illəri əhatə edən bu proqramlar artıq başa çatıb.

Bu barode danışarkan bir vacib məqamı da unutmaq olmaz. Belə ki, bir neçə ildir ölkədə görülen işlər təkəcə sonuncu programda nəzərdə tutulanlarla möhdudlaşdır. Başqa sözə, işğal altında olan torpaqlarımızı azad edəndən sonra əlkemiz üçün daha geniş tikinti-quruculuq meydani açıldı. Düşənmen xarabalığa çevirdiyi şəhər və kəndlərimizi tezədən tibqit-qurmağa başladıq. Bəlkə kimse güman edə bilərdi ki, osas gücü Qarabağa və Şərqi Zəngəzurə yönəldiyi hazırlı dövrdə digər bölgələrdə görülecek işlər bir o qədər de diqqət mərkəzində olmayaçaq. Lakin dövlətimizin başçısı 44 günlük Vətən müharibəsinə Zəfərdən sonra boyan etdi ki, Qarabağı və Şərqi Zəngəzurun yenidən qurulması prioritet olsa da, digər bölgələrin də heç biri diqqətdən kənardır qalmayıcaq. Bu gün həm işgaldən azad olmuşdur orzalarımızı gedən geniş qurulucul, həm də respublikanın digər rayonlarında həyata keçirilən layihələr möhə Prezidentimizin sosial-iqtisadi inkişaf strategiyasının bohrasıdır.

Bir sözə, ölkənin bütün regionları tarazlı şəkildə inkişaf edir. Dövlət başçısının cari il aprelin 9-da Gəncə şəhərində, eləcə də Qobələ və Hacıqabul rayonlarına səfərləri çərçivəsində açılışını etdiyi və tomolunu qoyduğun obyektlər də elə bu inkişafın bariz nümunəsi idi. Təkəcə bir gündə fəaliyyətinə start verilən və tomol daşı qoyulan obyektlərin özü də ölkədə sosial-iqtisadi istiqamətdə aparılan işlərin hərtərəfli, cəoxsahılı və çoxşaxılı olduğunu simvolizə edirdi.

İnkişafın mühüm şərtlərindən biri rahat və müasir yoldur. Regionların inkişafına yönəldilən dövlət programları başlanğıcından ölkəde hər il on azı min kilometr yol çəkilib, yaxud əsaslı təmir edilib. Vətən müharibəsində qələbədən sonra yolların şəhərindən başlayıb.



## 20 illik regional inkişafı simvolizə edən üç səfər

bəkəsi daha da genişlənməkdədir. Elə bölgələr növbəti səfərində Prezident İlham Əliyev Ağdaşa-Zarağan yolunun 40-ci kilometrliyindən başlayan Büyük Pirəli-Kiçik Pirəli-Xirxatala-Cigatelli-Həmzəli avtomobil yolu açılışında iştirak etdi. Bu avtomobil yolu Qobələ rayonunda 17 mina yaxın əhalimin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirir. Yol həmçinin bu məntəqələrin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, bölgədə turizm və kənd təsərrüfatının inkişafında, insanların həyat torzının və rifah halının yüksələşməsində mühüm əhəmiyyət kəsəcədir.

Prezident həmin gün daha bir avtomobil yolu açılışını etdi ki, bu da Hacıqabul rayonu Müğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaş-Birinci Uddullu-Tağılı-İkinci Uddullu-Qubal avtomobil yolu. Vətəndaşların rahat gedisi-gelişini tomin etmək məqsədilə osaslı şəhərdə yenidən qurulan yol iso Hacıqabul 8 yaşayış məntəqəsinə birləşdirir. Yolun uzunluğu 39 kilometrdir.

Hacıqabulda söz düşməşkən, qeyd edək ki, rayonda "Agro Dairy" MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qırğuları kompleksi kənd təsərrüfatının inkişafı üçün bir töhfədir. Prezidentin məlumat verilərək qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ilə 2555 hektar sahənin suvarılması tomin olunub. Layihənin golen il 1225 hektar sahədən de həyata keçirilməsi nəzərdə tutulur.

Bu gün ölkəmizin prioritetlərinən biri də "yaşıl enerji"dir. Artıq 230 meqavatlıq bir gənəs-elektrik stansiyası istifadəyə verilib. Bir neçə layihə uğurla gerçəkləşməkdədir. Bununla belə, ənənəvi enerji sahəsində də yeni obyektlər istifadəyə verilir və Azərbaycanın nürunu artırır. Bənərən bir Prezidentin Qobələ rayonuna açılışında iştirak etdiyi 110/35/10 KV-luq "Həsənlər" elektrik yarımstansiyasıdır.

Qeyd edək ki, Qobələ elektrik şəbəkəsi ümumiylə 31 min 502 abonent əhatə edir. "Azərisə" ASC tərəfindən rayon orzاسında aparılan yenidənqurma işləri çərçivəsində Qobələ şəhərinin, 2 qəsəbənin və 13

kəndin elektrik təsərrüfatı yenilənib. İstehlakçıların elektrik enerjisi tochi-zatının keyfiyyətinin yüksəldilməsi məqsədilə "Həsənlər" yarımstansiyasının güclü artrılmasına müasir tələblərə uyğun yenidən tikilib. Yarımstansiyanın orzasi Regional Təlim Mərkəzi də inşa edilib.

Sosial obyektlərin sayı ildən-ildə artır. Yeni məktəblər, xəstəxana, idman kompleksləri istifadəyə verilir, köhnələr osaslı tomir olunaraq tozələnir, müasirşədirilir. Məsələn, tikinti keçən il sona çatan 160 carpayılıq Qobələ Rayon Mərkəzi Xəstəxanası. Onun altımtəbəli osas binası üç blokdan ibarətdir. Müssəsəsədə terapiya, uşaq xəstəlikləri, neurologiya, ümumi corrahiyyə, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diagnozika, qəbul, laboratoriya, təcili tibbi yardım, doğum, doğuşdan sonra fizioloji şöbələr və hamileliyin patologiyası şöbəsi də fəaliyyət göstərəcək. Ərazidə osas korpusla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu Xəstəliklər Korpusu, Məhkəmə Tibbi Eksperitlər və Patoloji Anatomiya Birliyinin rayon şöbəsi üçün binalar tikilib.

Prezident İlham Əliyev Gəncədə təməlini qoyduğu şəhər stadionu və açılışını etdiyi idman sarayı da insanların sağlamlığına, sağlam həyat tərzi xidmət edəcək. Belə ki, Gəncə şəhər stadionu 60 il əvvəl istismara verilib. Prezidentin 6 oktyabr 2023-cü il tarixli sərəncamına əsasən, stadionun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün maliyyə ayrılib. Layihələndirmə işləri artıq yekunlaşdır. Yenidənqurma işləri çərçivəsində stadionun orzasi genisləndirilərək 10 hektar çatdırılacaq.

Tikinti işləri bu ilin martında təmələnən Gəncə İdman Sarayının iso ümumi sahəsi 40 min kvadrat-metro yaxındır. Burada bütün zəruri infrastruktur yaradılıb. Böyük zaldə beynəlxalq standartlarda uyğun olaraq basketbol, voleybol, həndbol, mini-futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. İdman sarayının üzügüllük hovuzu Beynəlxalq Üzügüllük Federasiyasının standartlarına cavab verir. Gəncə İdman Sarayının əhəmiyyətini artırın cəhətlərdən biri də burada müasir məhmanxananın yaradılmasıdır.

Azərbaycanın BMT-nin İqlim Döyişkiliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a evsahibli etməyə hazırlaşdıq bir vaxtda ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə Ekoloji Park Kompleksin tikilimləri xüsusi önem kosub edir. Gəncədə səfəri zamanı Prezident İlham Əliyev Ekoloji Park Kompleksində görülen işlər barədə də məlumat verildi.

Ölkəmizin Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan bu kompleks Gəncəcayın sağ sahilində 11 hektar orzasi əhatə edir. Unikallığı, forqlı dizaynı ilə seçilən kompleksdə şəhərin sakinlərinə və turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Hazırda kompleksdə son təmamlama işləri həyata keçirilir.

Söz yox ki, belə bir Ekoloji Park Kompleksi ilin sonunda COP29-də iştirak etmək üçün ölkəmizə gələn qonaqların da zövqünə oxşayacaq və onlara Azərbaycanın ekologiya sahəsində də əldə etdiyi nüfuzlu tədbirlərdən xəbər verəcək.

**Flora SADIQLI,  
"Azərbaycan"**

## Lənkəranda iki gün kitab bayramı oldu

2024-cü ilin gənclər paytaxtı Lənkəranda həmin günləri müşayiət hava vardı. Bu xəş ovqata şəhərdə keçirilmiş II Kitab Sərgisi də əlavə cələr qatmışdır.

Heydər Əliyev Mərkəzində keçirilen sərgi iki gün davam etdi. Tədbir "Azərbaycan Nəşriyyatları Assosiasiyyası" İctimai Birliyi (ANAIB), Gənclər və İdman, eləcə də Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Lənkəran-Astarə Regional Tehsil İdarəesi və Lənkəran Şəhər İcra Həmkəriyinin təşkilatı dəstəyi ilə keçirilmişdir.

Ölkənin 30-a yaxın aparıcı nəşriyyatının, 70 nəfər yaxın yazıçı və ziyanın iştirak etdiyi tədbir maraqlı program vəcoxşəkilli kitabların endirimli satışı və nümayiş ilə hədə qaldı. Festivalda tanınmış ədliblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar təşkil olundu.

Açılmış mərasimində çıxış edən ANAIB sədri Şəmīl Sadiq kabinetin bütün comiyətöldəki roldandan, təşkilat olaraq təkəcə Bakının deyil, bütün bölgələri əhatə edərək kitab populyarlaşmasına vətənənən təhdidlər, o cümlədən artıq ikinci dəfə Lənkərana təşrif buyurun və kitab sərgisinin bölgə əhalisi üçün bayram ovqatı boxş etməsindən danışır. Tanınmış yazıçı Varisin oxuculara görüşü, imza saatı, eləcə də 2 kitabının - "Son məktub" və "Əzizlmiş fotosəkkillər" in yeni - 4-cü nöşrlərinin təqdimat morası iştirakçılar və ziyanlar tarafından maraqla qarşılıqlı. Azərbaycan Yazaçıları Birliyinin (AYB) Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin moderatorluğu ilə keçən tədbirdə Varis öz yaradıcılıq yoldan danışdı, oxucuların suallarımları cavablandırıldı.



## Astaranı tanıdan təkcə çayı və sitrusu deyil

Rayon təbəeti və abadlığı ilə də məşhurdur



Ölkəmizin hər yerində olduğu kimi, Siyəzən rayonunda yaz-tarla işlərinin qızığın vaxtıdır. Artıq 8 fermer təsərrüfatında əkinə başlanıb. 6 təsərrüfatda yazılıq arpa əkilir və bu əkinlər 38 hektar sahəni əhatə edir. 2 fermer isə 3,65 hektar sahədə tərəvəz əkinini ilə möşğuldür.

Bu il Siyəzəndə başlıq təsərrüfatına üstünlük verildiyi müşahidə edilir. Xüsusən badam bağlarının salınmasına məyil artı. Məlum olduğunu, kimi, son illərdə ölkədə, o cümlədən şimal bölgəsində badam bağlarının sahəsi genişlənir. Bu da təsəddüfi deyil. Çünkü badam olunduqda faydalı, həm də ixrac yonulmuş məhsuldür. Dünya bazarında badam böyük təlobat var və o, bir çox ölkədə osas vəlyutu getirən məhsullardan sayılır. Regional inkişaf dövlət proqramlarında da aqrar sahə qarşısında qoyulan vəzifelərənən badam bağlarının artırılması olmamışdır. Prezident İlham Əliyev və məsələyə ömür verərək demisidir: "Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabrikı tikilməlidir, paketləmə olmalıdır. Qisa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik".

**Akif ƏLİYEV,  
"Azərbaycan"**



Badam bağının fərqli şəhərlərdən əkinəsi əsaslı tomir edilməsi, rayonun 52 yaşayış məntəqəsinin qazlaşdırılması, həmçinin elektrik təsərrüfatında tomir işlərinin aparılıqla əhaliyi fasiləsiz enerjini verilməsinin tomin edilməsi də birbərə dövlətin diqqət və qayğısının nüfuzudur.

Həmçinin şəhərinən təmələnən Gəncədən 11 hektar orzasi əhatə edir. Unikallığı, forqlı dizaynı ilə seçilən kompleksdə şəhərin sakinlərinə və turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Hazırda kompleksdə son təmamlama işləri keçirilir. Həmçinin şəhərinən təmələnən Gəncədən 11 hektar orzasi əhatə edir. Unikallığı, forqlı dizaynı ilə seçilən kompleksdə şəhərin sakinlərinə və turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Hazırda kompleksdə son təmamlama işləri keçirilir.

Dənizkənarı park-bulvarın salınması, gözel və saf təbəeti malik dəkəndlərinən asfalt yolların çökəlməsi ilə rayonda turizm inkişafı üçün geniş imkanlar yaranmışdır. Noticədə hər il Astara şəhərinin miñlər tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəhərindən bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersekova, Filipin, Sinqapur və təbii ki, Azərbaycanın möşəhərətiblərindən tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəhərindən bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersekova, Filipin, Sinqapur və təbii ki, Azərbaycanın möşəhərətiblərindən tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəhərindən bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersekova, Filipin, Sinqapur və təbii ki, Azərbaycanın möşəhərətiblərindən tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəhərindən bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersekova, Filipin, Sinqapur və təbii ki, Azərbaycanın möşəhərətiblərindən tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəhərindən bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersekova, Filipin, Sinqapur və təbii ki, Azərbaycanın möşəhərətiblərindən tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəhərindən bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersekova, Filipin, Sinqapur və təbii ki, Azərbaycanın möşəhərətiblərindən tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəhərindən bir neçə ölkəsindən, o cümlədən Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersekova, Filipin, Sinqapur və təbii ki, Azərbaycanın möşəhərətiblərindən tərəfədir. Bu yerdə rayonda keçirilən beynəlxalq tədbirlər də umutmaq olmaz. Məsələn, ötən il aprelindən Astara şəh



